

**GÜLŞƏN MƏMMƏDOVA**  
*BDU-nun Politologiya və sosiologiya  
 kafedrasının müəllimi*  
babyface.gnl@hotmail.com

## YARADICILIQ VƏ İNTUİSİYA

**Açar sözlər:** idrak prosesi, yaradıcılıq, təfəkkür, təxəyyül, intiusiya

**Key words:** the process of cognition, creative activity, thinking, intuition

**Ключевые слова:** процесс познания, творчество, мышление, воображение, интуиция

Təbiəti etibarilə yaradıcı xarakterə malik olan insan idrakı daim yeni problemlərin aşkarlanmasına yönəlməklə bunların həllində ənənəvi vasitələrdən əlavə standart olmayan üsullardan da istifadə edir. Yaradıcılıq daimi və fasıləsiz proses kimi mənalanır. Son dövrdə insanın yaradıcılıq fəaliyyətini tədqiq edən yeni bilik sferasının (evistikanın) təzahürü heç də təsadüfi deyildir. Bu elm yaradıcılığı insanın gerçəkliyi öz məqsədləri və tələbatlarına uyğun surətdə dəyişdirməyə istiqamətlənən fəaliyyət kimi qiymətləndirir. Yaradıcılığın ən ilkin mərhələsi mövcud tələbatın dərk olunması ilə problemin irəli sürülməsi təşəbbüsüdür.

Yaradıcılıq mahiyyət etibarilə insan təfəkkürünün məhsuldar fəallığı kimi səciyyələnir və rasional fəaliyyətilə zidd deyildir. Təfəkkürün yaradıcı fəallığı insanların həyat – fəaliyyətinin iki başlıca sahəsində – maddi və mənəvi fəaliyyət prosesində reallaşır. Əlbəttə yaradıcılıq həmin fəaliyyət sahələrində spesifik şəkildə təzahür edir. Məsələn, təbiətşünaslıqda yaradıcılığın ən yüksək səviyyəsi kəşflərdir, eləcə də ixtiralar fəallığın məhsuludur. Yaradıcılığın bu iki forması axtarılan problemin həlli kimi səciyyələnir. Hər bir kəşf və ixtira köhnənin inkarı olmaqla yanaşı həm də yeninin yaradılmasıdır.

Qeyd etmək lazımdır ki, insanın yaradıcılıq prosesi subyektin təxəyyülü və fantaziyasından kənarda mövcud deyildir. Bu keyfiyyətlərdən məhrum olan insanın yaradıcı təfəkkürə malik olması ağlaşılmazdır. Çünkü belə adam digər insanların əhəmiyyət vermədikləri faktları mövcud olan qeyri-adiliyi sezmək qabiliyyətiindən uzaqdır. Yaradıcılıq prosesi digər amillərlə də şərtlənir. Məsələn, güclü müşahidə qabiliyyətinə malik olmaq yaradıcılıq prosesinə özünəməxsus təkan verir.

Yaradıcılıq prosesi nizamsız halda deyil, müəyyən məntiqi ardıcılıqla təşəkkül tapır. Özünəməxsus proses kimi mənalanan yaradıcılıq prosesi heç bir məntiqi çərçivəyə siğmir və ondan kənara çıxa bilməsi ilə səciyyələnir. Təfəkkür prosesi yalnız yaradıcılıq sayəsində yeniləşmir. Bəzi hallarda insan uzun müddət ərzində həll etməyə qadir olmadığı bu və ya digər problemi ani olaraq dərindən başa düşür və onun düzgün həlli yolunu müəyyənləşdirir. Qəflətən gözlənilmədən təzahür edən bu keyfiyyət intuisiya adlanır.

İntuisiyada qeyri – şüurun əhəmiyyətli rol oynaması onunla əlaqədardır ki, o köhnəlmış hallar çərçivəsindən azaddır, hərəkətində daha çox çeviklik təzahür etdirir. İntuisiya emosional – rasional prosesdir. Əhəmiyyət o zaman nəzərə çarpir ki, idrakin priyomlarının nüfuz edə bilmədiyi yerdə rolü aydın görünür. Müxtəlif mütəfəkkirlər nurlanmanın rolunu dəfələrlə qeyd edərək belə qənaətə gəlmişlər ki, yaradıcılıq prosesinin ən məhsuldar dövrü ilhamla gəlmə məqamıdır. «İlham dedikdə müəyyən təmkinlilik, hissələrin intensiv təzahür etməsi, həyəcan, fikri fəaliyyətin yekununu irəlicədən görmək qabiliyyətini ifadə edən intellektual coşqunluq başa düşülür» (1).

Yüksək emosional vəziyyət və eləcə də güclü intuitiv həssaslıq insanın beynində onu düşündürən anlayışların effektiv təkrarlanması müsbət təsir göstərir. Həmin prosesdə hiss üzvülərinin və beynin bütün orqanlarının funksional fəallığı güclənir və bunun sayəsində qavrayış, təfəkkür və hafızə xeyli dərəcədə qüvvətlənir. Bunlar bütövlükdə ilhamlı yaradıcılığın zirvə səviyyəsini yaradan orijinal ideyaların, kəşflərin, ruhun dərkliyindən və şüurun hüdudlarından ani olaraq təzahürünə imkan yaratır. Bəzən belə bir düzgün olmayan fikrə təsadüf olunur ki, zəkanın əlamətini zəkanın işi deyil, hər hansı məntiqi düşüncə tərzindən kənar olan qeyri – şüuri mənəvi yüksəlik təşkil edir. Əslində isə hər cür yaradıcılıq və intuisiya zəkanın gərgin işinin tərkib hissəsidir. A.Puankarenin belə bir fikrini qeyd etmək yerinə düşər ki, yaradıcılıqda intuisiya şüuraltı ünsürlərlə və şüurlu proseslərlə müqayisədə daha çox yer tutur. Fəlsəfi ədəbiyyatda qeyd olunduğu kimi, intuisiyanın fəlsəfi idrak sferasında əhəmiyyət kəsb etdiyini sübuta yetirən misallar az deyildir. Məsələn, Aristotelin sillogizm ideyası, R.Dekartın fəlsəfə ilə riyaziyyatı əlaqələndirmək ideyası, İ.Kanın intinomiyaları məhz həmin qəbildəndir.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, insan yeni biliyi yalnız həmişə məntiqi təfəkkürün köməyiilə əldə etmir. İntuisiya məhz idraka nüfuz edən yol kimi dəyərləndirilməlidir. Hisslər və mücərrəd təfəkkür kimi intuisiya da bütün insanlarda mövcuddur. Böyük ingilis filosofu Bertran Kassel belə nəticəyə gəlmişdi ki, müəyyən məqamlarda iradə gücünə yaradıcı işi irəlilətmək cəhdləri heç bir nəticə vermirdi. Belə məqamlarda bu filosof şüuraltı səviyyədə ideyaların yetişəcəyi ani səbrsizliklə gözləməyin zəruriliyinə inanırdı. «Mən kitab üzərində işləyərkən demək olar ki, hər gecə onu yuxuda görürəm» (2).

İntuisiyanın başlıca növlərindən biri məhz evristik (yaradıcı) intuisiyadır. Bu funksiya spesifik idrak prosesidir. Yaradıcı intuisiya mahiyyət etibarilə hissi obrazların və mücərrəd anlayışların qarşılıqlı təsirini ifadə etməklə yeni obrazların və anlayışların yaradılması ilə nəticələnir. Onların məzmununu əvvəlki qavrayışları sadəcə sintez etməklə və yaxud mövcud anlayışlarla məntiqi əməliyyatlar aparmaq yolu ilə hasil etmək mümkün deyildir.

İntuisiyanın formalaşmasını və təzahürünü təmin edən ümumi amillər bunlardır: 1) insanın əsaslı peşə hazırlığına malik olması, problemin dərindən mənimsənilməsi; 2) axtarışları əhatə edən şərait, problemlərin səviyyəsi; 3) problemi həll etmək fasıləsiz və gərgin axtarışların olması; 4) yeni fikrin təşəkkülü.

İntuisiya müəyyən mənada yarım instinkтив xarakterə malikdir. O, eləcə də adı şüurdan yüksəkdə qərarlaşır. Belə bir ümumi fəlsəfi mövqe ilə razılaşmaq olar ki, intuisiya idraki qüdrəti baxımdan fövqəlşüur kimi qiymətləndirilə bilər. İntuisiya bircə anda barəsində düşünülən obyektin ünsürlərinə və hissələrinə nüfuz etməyə qadirdir. Bununla yanaşı həmin obyektin mahiyyətini bütövlükdə əks etdirmək gücünü malikdir. A.Berqsonun qeyd etdiyi kimi intuisiya intellektin yarımkölgəsidir. A.Spirkinin belə bir ədalətli fikrini təsdiqləmək olar ki, intuisiya bir an içərisində obyektin bütöv bir tam kimi mahiyyətini əhatə edə bilir. Bu işi elə sürətlə görür ki, rasional məntiq ona çata bilmir (3).

Yaradıcılıqda intuitiv komponentlərin «dərk edilməsi» üçün faydalı olan intuisiyanın səciyyəvi əlamətlərinin göstərilməsi praktiki maraq kəsb edir. Bu hadisəni təsnif etmək üçün bir neçə dəfə cəhd edilib. Ümumiyyətlə, bu bütövlükdə problemin tədqiqatında Ən çətin məqamlardan biridir. Elmi idrakda intuisiyanın yerini müəyyən etmək üçün yaradıcı fəaliyyət proseslərində insan beyninin fəaliyyətinin neyrofizioloji əsasları sahəsində Ən yeni tədqiqatlar aparılır. Hissi və intellektual intusiyanın mahiyyətini sinergetika aspektlərindən izah etməyə çalışırlar.

Elmi idrak – çox mürəkkəb və bir çox cəhətdən hələ sırrlı qalan prosesdir. Elmi kəşflər necə baş verir? Alımların şüurunda yeni elmi ideyalar necə yaranır? Çox zaman müəlliflərin özləri bunun necə və nə üçün baş verdiyini izah etmək iqtidarında olmurlar. Amma alımlar hər halda öz yaradıcılıq prosesləri haqqında danışmağa salışanda, məsələ çox zaman «güman», «murhanma», «Birdən ayılma» və s. kimi anlayış və ifadələrin üzərinə gəlib çıxır. İntuisiya! Yeni elmi ideyaların yaranmasında ən mühüm, hətta həlledici rol oynayan amil məhz intuisiyadır. Əgər intuisiya haqqında deyilən bütün fikirləri sistemləş dirsək, onda intuisiyaların həqiqətdə hər yerdə mövcud olduğunu görərik: o, tədqiqatları istiqamətləndirir, empirik məlumatları şərh edir, fundamental anlayışları və nəzəriyyələri yaradır, hipotezləri formalaşdırır, tədqiqat üçün effektiv üsul və metodların seçimini stimullaşdırır. Yeni elmi nəticələrə aparıb çıxaran idrak prosesinin istənilən sahəsi intuisiya ilə sıx bağlıdır. Məlum olduğu kimi, elm sahəsi ilə məşğul olan insanların sayı daim artır. Onlar tədricən cəmiyyətin daha çox hissəsini əhatə etməyə başlayırlar. Beləliklə, elmi tədqiqat işləri çox sürətlə kütləvi peşəyə çevrilir və elmi kəşflər, yeni ideyalar daha mühüm əhəmiyyət kəşf edir. Müasir dövrdə elmi yaradıcılıqda intuisiya problemi çox aktualdır. Bizim cəmiyyətimizdə sinif, xalq kütlə kimi anlayışların bir neçə onilliklər boyu xüsusi olaraq nəzərə çatdırılması şəxsiyyətin yaradıcılıq imkanlarının azalmasına gətirib çıxarıb. İndividuallığın belə bağlanması zəruri olaraq insanda yaradıcılıq meyllərinin azalmasına şərait yaradır. Bu səbəbdən də müasir dövrdə yaradıcılığa dair köhnəlmış təsəvvürləri aradan qaldırmaq lazımdır. Formalaşan təhsil sisteminin zəif cəhətlərini də qeyd etmək lazımdır. Ali məktəblərdə çoxlu texniki cəhətdən savadlı tişçilərin, amma çox az sayda istedadlı, orjinal düşünən mütəxəsislər hazırlanır. Tələbələrə müxtəlif elmi biliklər öyrədilir, amma onların ümumi yaradıcılıq potensialı inkişaf etdirilmir. Bundan başqa, intuisiya mexanizmi kifayət qədər ümumi xarakter daşıyır, daha doğrusu praktiki olaraq insan fəaliyyətinin bütün sferalarında mövcud olur. Müxtəlif sənətlərdə və müxtəlif həyatı situasiyalarda intuitiv komponentləri müşahidə etmək olar. Bura ilk növbədə bədii yaradıcılıq sahəsi aiddir. Hüquqşunaslıqda hakimdən yalnız qanunun «hər nöqtəsi» o, bilmək deyil, həm də onun mahiyyətini başa düşmək tələb edilir. Filologiyada intuisiya «dili hiss etmə» qabiliyyətini inkişaf etdirmək üçün lazımdır. İntuisiya tez-tez tibb sahəsində də təzahür edir; belə ki, həkim «ilk baxışdan» diaqnozu təyin edə bilər, amma eyni zamanda öz qərarını izah etməkdə çətinlik çəkir. Beləliklə, sənətindən asılı olmayaraq hər bir insanın həatında elə situasiyalara rast gəlmək ki, burada mühüm qərarların qəbulu üçün informasiya və vaxt kifayət etməyəndə intuitiv mexanizm işə düşür.

«Intuisiya və süni intellekt» kitabında (Qranovskiy R.M. və Bereznay I.Y.) intuisiyaya yeni və konstruktiv baxış öz əksini tapır. O, insanın təsəvvürlərində dönyanın müxtəlif modellərinin qarşılıqlı təsirinin nəticəsi, kimi nəzərdən keçmirilir. Burada insan tərəfindən özünün dərk edilmiş və ya şüuraltı daxili maneələrin aradan qaldırılması ilə əlaqədar olaraq onun inkişafının necə yaradıcılığa şərait yaradan sərbəst dünyani qavrayış formalarına aparıb çıxarmasından bəhm edilir. İntuisiyanın stimullaşdırması metodları şərh edilir. «Elmdə yaradıcı intuisiya» kitabında (Karmin A.C., Xaykin E.P.) yaradıcı intuisiyanın mahiyyətini analiz etməyə çalışırlar. Yaradıcı intuisiya xüsusi idraki progress kimi nəzərdən keçirilir. Bu idraki proqresin mahiyyətini əyani obrazların və abstrakt anlayışların özünəməxsus şəkildə qarşılıqlı əlaqəsi təşkil edir. Yaradıcı intuisiyanın səciyyəvi əlamətləri, onun əsas növləri təsvir edilir. Onun təzahüretmə «mexanizmi» izah edilir. Elmin və bütövlükdə idrakin inkişafında onu rolu aydınlaşdırır. Problemin oxşar aspektləri «İntuisiya və elm» kitabında da (Bunqe M.) öz əksini tapır. Bundan başqa burada elmi idrakda intuisiyanın yeri barəsində olan fikirlərin tarixi inkişafı tədqiq edilir. İntuisiya problemləri

barəsində olan fikirlərin tarixi inkişafı tədqiq edilir. İntuisiya probleminin tarixi və mənətiqi cəhətdən tükamülü dıqqət mərkəzinə gəlir. İntuisiya problemi zəngin fəlsəfi irsə malikdir. Tarixi-fəlsəfi ənənələri nəzərə almadan intuisiyanın mahiyyətinə dair baxışların təkamülünü öyrənmək mümkün deyil. Bu baxışların təkamülünə nəzər salaq. İntuisiya adı altında qədim mütəfəkkirlər şeylərin real mövcud olan vəziyyətinə dair bilavasitə yaranan mülahizəni (hərfi mənada) başa düşürdülər. Belə əldə olunan bilik sonralar hissi intuisiya adlandırıldı. Biliyin bu formasının sadə və əyani olması onu tədqiqatlara təkan verəcək hər cür problematiklərdən məhrum edirdi. İntuisiyaya dair məsələdə ilk fəlsəfi problematikanın əlamətləri Platon və Aristotelin təlimlərində meydana çıxmaga başlayır. Amma məhz burada intuitiv idrakin hissi mahiyyəti inkar edilir. İntuisiya abstrakt təvəkkür sahəsinə köçürürlər. Yeni dövr fəlsəfəsindən başlayaraq intuisiyanın idrakı fəaliyyətdə cox mühüm əhəmiyyətini tədricən qəbul etməyə başlayırlar. XVII əsrдə ingilis materializmin banisi F.Bekon fəlsəfə tarixində xüsusi yer tutur. İdrak və metodlar probleminin elmə gətirilməsi məhz onun adı ilə bağlıdır. Gələcəyin elmi nəyə üstünlük verəcək: duyğuya, yoxsa əqlə. İntuisiv olaraq, yoxsa mənətiqi mühakiməyə. Bekon əvdim dövrün hissi intuisiya anlayışını işlətməyə cəsarət etmirdi. Amma o, orta əsrlərin intellektual intuisiyasına da spektiv yanaşındı. Bununla belə onun induktiv metodu işləyib hazırlanması intuisiya probleminin tarixi təkamülü üçün zəruri ilkin şərt idi. Bekonun naturalizmindən materialist xətt T.Hobbs vasitəsilə B.Spinozaya oturulur. XVII əsr mexanistik təbiətşunaslıq dövrü adlanır. Bu dövrdə təbiətşunaslıq və riyaziyyat inkişaf edir, amma bu dövrdə metofizik təfəkkür tərzi hökmran idi. Cəbr, həndəsə demək olar ki, müasir dövrün inkişaf səviyyəsinə catdı. Qaliley və Kepler göy mexanikasının əsasını qoydular. Nyuton mexanikası geniş yayılır. Kaplerin, Fermanın, Kavalyerin, Paskalin kəşvləri differensial və integral hesablama üçün zəmin yaradır. XVII əsrдə təbiətşunaslığın və riyaziyyatın belə sürətli qnoseoloji problemlər yaratdı: elmdə ayrı -ayrı faktardan ümumi və zəruri hökmələr keçid, təbiətşunaslığın və riyaziyyatdan əldə olunan biliklərin möhtəbərliyi, riyazi anlayış və aksiomların mahiyyəti və s. Yeni elmi metodlara təlabat yarandı. Elmi tədqiqat metodlarına olan maraq yalnız təbiətşunaslıq elmlərində deyil, həm də intellektual intuisiya nəzəriyyəsinin eks olunduğu fəlsəfi elmlərdə təzahür edirdi. Rasionalist konsepsiyanın çıxış nöqtəsini bilavasitə və bilavasitə, daha doğrusu intuitiv biliklərin bir-birindən ayrılması təşkil edirdi. Rasionalistlərin fikrincə, belə biliyin yaranmasına səbəb odur ki, elmi idrakda (xüsusəndə riyazi idrakda) Biz sübut edilməsi mümkün olmayan və sübut edilmədən qəbul edilən hökmərlə rastlaşırıq. Bu birbaşa biliklər xüsusi növ biliklər kimi fəlsəfə tarixinə daxil oldu. R.Dekant intuisiyani fəlsəfi problem kimi ilk dəfə «kəşf edənlər» dən biridir. Dekartın fikrincə, bəzi ilkin, kifayət qədər aydın mühakimələr olmadan mənətiqi proseslər həyata keçə bilməz. Amma bununla belə intuitiv və diskursiv biliklər müqayisə edilmir (4).

XVII əsrдən başlayaraq fəlsəfə tarixində intuisiya probleminə müxtəlif yanaşmalar təbiətşunaslığın və riyaziyyatın müxtəlif problemləri ilə dialektik qarşılıqlı əlaqədə inkişaf edirdi. Yeni kəşflər fəlsəfədən daha ciddi, elmi cəhətdən əsaslandırılmış metodologiya və insanın əqli imkanlarının dərindən öyrənilməsini tələb edirdi. İntellektual intuisiyanın köməyi ilə şeylərin mahiyyətinə birbaşa olaraq nəzər salmaq təbiətşunaslıq üçün kifayət etmirdi. Bu problemin üzərində daha da ətraflı dayanmadan yalnız onu qeyd edək ki, elmi idrakda intuisiyanın yeri həmişə böyük maraq kəsb edib və problem bu gündə öz aktuallığını qoruyub saxlayır. Amma həm elmi idrakda intuisiyanın yerinə, həm də onun fəaliyyət mexanizminə dair baxışlar birmənalı deyil, hətta ziddiyyətlidir. Biz də müasir dövrdə bu problemə olan yanaşmaları nəzərdən keçirək.

Elmi intuisiyanın xarakterik əlamətləri bu bölmədə elmi intuisiyanın xarakterik əlamətlərini fərqləndirək. Bu hər şeydən əvvəl intuisiyani insanın digər idraki fəaliyyət mexanizmlərindən fərqləndirmək üçün lazımdır. Bu əlamətlər aşağıdakılardır:

- Bir başa məntiqi nəticə çıxartma yolu ilə istənilən nəticənin əldə olunmasının prinsipcə mümkün olması;
- hissi idrak vasitəsillə istənilən nəticənin əldə olunmasının prinsipcə mümkün olmaması;
- qeyri-iradi olaraq nəticənin mütləq həqiqət kimi qəbul edilməsi (amma bu sonrakı məntiqi əməliyyatların və eksperimental yoxlamaların zəruriliyini aradan qaldırır);
- alınan nəticənin gözlənilməz xarakterə malik olması;
- nəticənin bilavasitə göz qabağında olması;
- alimi ilkin olaraq qoyulmuş problemdən hazır nəticəyə gətirib çıxaran yaradıcılıq aktının mexanizmlərinin və metodlarının dərk edilməzliyi;
- kəşfin çıxış nöqtəsindən başlayaraq keçilmiş yolu qeyri-adi dərəcədə asan və sadə olması;
- intuisiya prosesinin reallaşmasından və alınmış nəticədən yaranan məmnunluq hissinin aydın ifadəsi (8).

Bələliklə, intuitiv olaraq baş verən hər şey qəflətən, gözlənilmədən, qeyri-ixtiyari olaraq sürətlə, asanlıqla, məntiqdən və müşahidədən kənar baş verməlidir, amma bununla belə özü-özündən hissi təcrübəyə əsaslanmalı və qanuna uyğun olmalıdır.

Tədqiqatçılar çox zaman intuisiyanın təsnifatını verərkən M.Bunqenin irəli sürdüyü təsnifata əsaslanırlar. Bunqə hər şeydən əvvəl hissi və intellektual intuisiyani bir-birindən fərqləndirir. Onun fikrincə, hissi intuisiyanın aşağıdakı formaları var:

I intuisiya qavrayış kimi: 1) intuisiya predmetin, hadisənin və ya əlamətin tez cyniləşdirilməsi prosesində təzahür edən qavrayış kimi; 2) Predmet, hadisə və ya əlamətin mənasının və onlar arasındaki qarşılıqlı əlaqənin aydın şəkildə dərk edilməsi; 3) şərh etmə bacarığı

II. İntuisiya təxəyyül kimi; 1) Təsvir etmə bacarığı və ya həndəsi intuisiya; 2) Metafora yaratma bacarığı: müxtəlif obyektlərdə əlamət və funksiyaların qismən oxşarlığını və ya tam formal və struktur oxşarlığını göstərmək bacarığı. 3) Yaradıcı təxəyyül

Bunqə intellektual intuisiyani aşağıdakı kimi təsnif edir: I intuisiya əql kimi; 1) sürətli əql nəticə çıxartma- bir müddəadan digərinə ani keçid; 2) Sintez etmə bacarığı və ya ümümiləşdirilmiş qavrayış; 3) sağlam düşüncə-xüsusi bilik və metodlara deyil, adı biliklərə əsalanan və ya elmi biliyin keçilmiş mərhələləri ilə məhdudlaşan hökm. II. İntuisiya qiymətləndirmə kimi; 1) sağlam fikir, gözüəçıqlıq və ya nüfuzetmə: problemin əhəmiyyətini, nəzəriyyənin həqiqətə uyğunluğunu, metodun münasibliyini və fəaliyyətin səmərəliliyini tez və düzgün qiymətləndirmək bacarığı; 2) intellektual intuisiya adı təfəkkür tərzi kimi. Amma Binqenin irəli sürdüyü təsnifat bütövlükdə tədqiqat üçün mühüm əhəmiyyət daşsada da -problemi həll edə bilməz (1).

İntuisiyanın təsnifati problemi bütövlükdə tədqiqat zamanı yaranan ən çətin məqamlardan biridir. Bu onunla izah edilir ki, təsnif etmə əməliyyatına məruz qalan predmetin özü formal təsnifat üçün zəruri olan qaydalara tabe olmur. Hər bir formal təsnifat hər şeydən əvvəl bir qrup predmetlərin digər qrup predmetlərin dəqiqlik və kəskin şəkildə ayrılmاسını nəzərdə tutur.

**ƏDƏBİYYAT:**

1. М.Бунге. Интуиция и наука. Москва, 1967, с.6
2. Избр. произв., М., 1950, с. 86.
3. Bergson H. Matria et memoire. Geneve, 1946, с.76
4. В.Ф.Асмус. Проблема интуиции в философии и математике. с.157
5. Интуиция и научное творчество. М., 1982., с. 17.
6. Алексеев П., А.Пушкин. Философия. М., с. 237.
7. Алексеев П., Панин. Философия. М., с. 242.
8. П.В.Коннин. О национальном и иррациональном. «Вопросы философии» 1968, №5, с.115.

**ГУЛЬШЕН МАМЕДОВА**

*Предподаватель кафедры «Политологии и социологии» БГУ*

*[babyface.gnl@hotmail.com](mailto:babyface.gnl@hotmail.com)*

**ТВОРЧЕСТВО И ИНТИУЦИЯ**

В статье рассматривается проблемы интуиции как единство эмоционального и рационального, и некоторые аспекты творчества как познавательного процесса. Автор освещает роль интуиции в процессе человеческой деятельности осуществляя комплексный подход к интуиции. Рассматривая различные формы интуиции автор раскрывает роль каждой из них в процессе творчества.

**GULSHAN MAMEDOVA**

*Teacher of department of Politology and sociology of BSU*

*[babyface.gnl@hotmail.com](mailto:babyface.gnl@hotmail.com)*

**CREATIVE ACTIVITY AND INTUITION**

Creative work as reason of cognition and the problem of intuition being characterized as emotional-rational process of the thinking is investigated in the article. Author looks through the role and importance of the intuition in the activities of the man. Author analysing the intuition forms and deals their importance in the process of creative work.

*Rəyçilər: f.e.n., Əfəndiyeva X., f.e.n., t.e.d. Z. Hacıyev*

*Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının 26 noyabr 2010-cu il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol № 06)*